

Tarix və onun problemləri, № 3 2011

**ÜLVIYYƏ AĞAYEVA**  
**BDU, tarix elmləri namizədi**  
**E-mail atoshi@mail.ru**

**ŞIRVANŞAHLAR DÖVLƏTININ XIV-XV ƏSR TARIXİNƏ DAİR  
(FƏSIH XƏVAFININ “MÜCMƏLİ FƏSIHI” ƏSƏRI ÜZRƏ)**

**Açar sözlər:** Şirvan, Çobanilər, Cəlairilər, siyasi tarix

**Ключевые слова:** Шырван, Чобаниды, Джелаириды, политическая история

**Key words** Shirvan, Chobani, Calairi, political history

Herat tarixçisi Fəsih Xəvafinin “Mücməli Fəsihi” əsəri Azərbaycan tarixinin XIV-XV əsrlər dövrü üçün mühüm məxəzərdən biridir. XIV əsrin sonu-XV əsrin əvvəllərində baş vermiş hadisələrin müasiri, bir çox siyasi proseslərin bilavasitə iştirakçısı və şahidi olan Fəsih Xəvafinin məlumatları, tarixi faktların zənginliyi, hadisələrin şərhinə qərəzsiz yanaşma metodu ilə seçilən “Mücməli Fəsihi” bəzi tarixi hadisələrin daha müfəssəl təsviri və xronoloji baxımdan dəqiqliyi ilə digər qaynaqlardan fərqlənir.

Əsərdə siyasi tarix problemlərinə daha geniş yer verilmiş olsa da, iqtisadi, sosial-ictimai və mədəni həyatla bağlı məlumatlar kifayət qədərdir. Şirvanşahlar dövlətində də baş verən diqqətəlayiq hadisələr salnamədə öz əksini tapmış və bu məlumatlar istər siyasi tarix baxımından, istərsə də iqtisadi-sosial vəziyyət baxımından Şirvanın XIV-XV əsrlər dövrü üçün daha əhəmiyyətlidir. Məs., h.746-ci ildən (1345/46) bəhs edərkən Fəsih Xəvafi Şirvan hakimi məlik Kavus ibn Keyqubadin məlik Əşrəfin yanına gəldiyini və onun Məlik Əşrəf tərəfindən çox yaxşı qarşılandığını qeyd edir. Sonra isə məlik Kavusun Məlik Əşrəfin qəddarlığından ehtiyatlanaraq tələsik Şirvana qayıtdığını göstərir. Müəllif yazır: «Hacı Şəhriyarın oğlu əmir Vəfadərin Məlik Əşrəf tərəfindən öldürülməsi. Məlik Kavus bundan qorxaraq Məlik Əşrəfi tərk edib Şirvana yola düşdü. Məlik Əşrəf Xacə Əbdilhəyi və Əxi Şahmaliyi Kavus və atası Keyqubad üçün qoyulmuş hədiyyələr, papaqlar, bəzəkli kəmərlər və bahalı xalatlarla Şirvana göndərdi. Onlara əmr etdi ki, Keyqubadin qızını onunla evlənmək üçün gətirsinlər. Kavus və onun atası Keyqubad Məlik Əşrəfə çoxlu hədiyyələrlə belə cavab verdilər: « Biz nəkarəyik ki, Məlik Əşrəf diqqətini bizə yönəldə və bizdən qız istəyə» (1, s. 72).

Bu kiçik parçadan məlum olur ki, Çobani əmiri Məlik Əşrəfin Şirvanı özündən tam asılı hala salmaq istəyi Şirvan hakimləri tərəfindən məharətlə dəf edilmiş və onların münasibətləri düşməncilik mövqeyinə keçmişdir. Bu heyfi onlarda qoymaq istəməyən məlik Əşrəf h.749-cu ildə (1348/49) Arran Qarabağında qışlaqda olarkən Şirvana hücum edərək qarət və talanlardan sonra geri dönür. Keyqubad və Keykavus müdafiə üçün qüvvəyə malik olmadıqından qalalarda möhkəmlənirlər. Bu məlumatlardan aydın olur ki, Çobanilər Şirvanı özlərinə tabe etmək istəsələr də buna nail ola bilməmişlər.

Sonrakı illərin təsvirində də Şirvanla qonşu dövlətlərin münasibətlərinə toxunan faktlar çoxdur. Məsələn, h.768-ci il (1366/67) hadisələrini təsvir edərkən Cəlairilər dövləti ilə Şirvan arasındaki münasibətlərdən danışarkən Fəsih Xəvafi göstərir ki, Sultan Üveysin Azərbaycanda olmamasından istifadə edən Əmir Kavus Şirvanı Qarabağa gəlmış və əhalini köçürübüdü, bundan qəzəblənən Sultan Üveys Bayram bəyi və qoşun əmirlərini Şirvana göndərir. Kavus bu dəfə də qalaya çəkilir. Üç ay ərzində qoşunlar Şirvan vilayətində yerləşirlər. Nəhayət, Kavus vasitəcılərin köməyi ilə müqavilə bağlayır və qaladan çıxır. Bayram bəy tərəfindən Sultan Üveysin hüzuruna gətirilmiş Kavus üç ay həbsdə saxlanır və yalnız bundan sonra onu bağışlayır və öz torpaqlarında hakimiyyəti yenidən ona həvalə edirlər (1, s. 100).

Artıq Şirvanın Cəlairilərə tabe edilməsi və bu tabeçiliyin Sultan Üveysin hökmranlığının sonunadək davam etməsi sonrakı məlumatlardan üzə çıxır. H.774-cü il hadisələrində (1372/73) Məlik Kavus ibn Keyqubad Şirvanının ölümündən danışarkən, Fəsih qeyd edir ki, Sultan Üveys bundan xəber tutan

Tarix və onun problemləri, № 3 2011

kimi, bu müddətdə onun yanında xidmət etmiş Məlik Huşəngə lütfkarlıq göstərərək Şirvana atasının yerinə göndərir (1, s.107) Deməli, Kavusu özünə tabe edərkən onun bir daha üsyana qalxmayacağından əmin olmaq üçün oğlu Huşəngi Sultan Üveys girov kimi öz sarayında saxlayıbmış. Kavusun ölümündən sonra onun yerinə Huşəngin keçməsi ilə Sultan Üveys Şirvan üzərində hakimiyyətini təmin etmiş olur.

Sultan Üveysin ölümündün sonra varisləri arasındaki ixtilaflar Cəlairilər dövlətinin nüfuzuna ciddi zərbə vurmuş və bundan istifadə edən müxtəlif feodal qruplarının mərkəzi hakimiyyət uğrunda çəkişməsi yenidən güclənmişdi. Belə bir tarixi dövrdə Azərbaycan istiqamətində Teymur və Toxtamışın istilaçı yürüşlərinin başlanması siyasi durumu daha da mürəkkəbləşdirmişdi. Məlumdur ki, Teymurun Səmərqəndə qayıtmışından sonra Qızıl Orda hökməti Toxtamış xan 90 minlik ordu ilə Dərbənddən keçməklə Azərbaycana yürüş etmiş, Şirvanşah İbrahimə tabe edərək Təbriz, Mərənd, Marağa və Naxçıvanı qarət etmiş, 200 min əsirlə geri qayıtmışdı (2, s.50-51).

Toxtamışın Azərbaycana bu işgalçi yürüşü haqqında heç bir təfsilat verməyən Fəsih Xəvafı yalnız Təbrizin qarət olunduğunu göstərir (1, s.125).

«Mücməli Fəsihi»də Şirvanşahlarla ilgili məlumatlara bir də Şeyx İbrahim Dərbəndinin Əmir Teymurun hüzuruna getməsi ilə əlaqədar təsadüf edilir. Yaranmış mürəkkəb tarixi şəraitdə son dərəcə uzaqgörən siyaset yeridən I İbrahim Teymurla yaxınlaşmaqla Şirvanı qarət və talandan xilas etməyə müvəffəq oldu. Fəsih Xəvafı bu hadisəyə toxunaraq yazar ki, Əmir Şeyx İbrahim Dərbəndi çoxlu hədiyyələrlə Əmir sahibqırınan hüzuruna gəldi, onun mərhəmət və nəvazışını qazandı (1, s.126-127). Qaynaqların məlumatına görə Teymur İbrahimə Böyük Qafqaz sıra dağlarına qədər ərazinin, o cümlədən Şirvan və Şamaxının hakimi təyin edir (3, s. 135 ; 4, VI c.s.150).

Bundan sonrakı bütün tarixi hadisələrdə Fəsih Xəvafı Kürdən cənubda baş verənləri ön plana çəkmiş, Şirvanşahlarla bağlı olaraq heç bir diqqət cəlb edən məlumat verməmişdir. Maraqlıdır ki, Teymurun ölümündən sonra qeyd etdiyi hadisələr böyük məsuliyyətlə yanaşan müəllif Şeyx İbrahimin 1406-ci ildə Təbrizdə iki aylıq hakimiyyətini də xatırlatmamışdır. Yalnız Sultan Əhmədə Qara Yusif arasında baş verəcək döyüsdə kömək üçün Şirvanşah İbrahim Sultan Əhmədə oğlu Kəyumərsin başçılığı ilə qoşun göndərdiyini və Kəyumərsin Qara Yusif tərəfindən İrciş qalasına salındığını qeyd edən Fəsih həm də göstərir ki, Şirvanşah oğlunu azad etmək üçün nə qədər pul təklif etsə də bu, bir nəticə verməmişdir (1, s.703; 5,s.164) (*əlavə et bura*)

Daha sonra Fəsih Xəvafinin məlumatına görə h.815-ci ildə (1412) Kür çayını keçən Qara Yusif ramazan ayının ortalarında (19 dekabr 1412) Əmir Şeyx İbrahim Dərbəndi, Şəkili Seyid Əhməd, gürcü Konstantin və digər gürcü əmirləri ilə döyüşə girir və Şeyx İbrahim, qardaşı Bəhlulu, Konstantini, onun qardaşını və digər gürcüləri əsir alır. İ.P.Petruşevski Ə.Səmərqəndininin «Mətlə-əs-səddeyn və məcmə-əl-bəhreyn» əsərinə istinad edərək göstərir ki, bu döyüş Kür sahilində h.815-ci ilin şaban ayında (6 noyabr-4 dekabr 1412) baş vermişdir (6, s.160). Ə.Səmərqəndininin əsərinin 1969-cu il Daşkənd nəşrində göstərilir ki, Qara Yusif şaban ayının 12-də Təbrizdən çıxaraq Qarabağa gəldi (17 noyabr 1412). Göründüyü kimi, söhbət heç də döyüşün baş verdiyi tarixdən getmir və Xəvafinin şəhəri daha səhihdir. Amma, Qara Yusifin İbrahimin azad edilməsi müqabilində 1200, qardaşı Bəhlul üçün 200, qazi Zahirəddin ibn Bəyazid üçün 100 İrak tələb etməsi dövrün digər qaynaqlarında əksini tapmış olsa da (6, s. 160;; 4,s.189; 5, VI c. s. 628.) bu məlumat «Mücməli Fəsihi»də yoxdur. Fəsihin verdiyi məlumatata görə, Qara Yusif tələb edilən məbləğ ödəniləndikdən sonra Şeyx İbrahim azad etsə də, qısa qədər onu Təbrizdə saxladı (1,s 211). Beləliklə, Şirvanşah İbrahim Qara Yusifdən vassal asılılığını qəbul etdi və Şirvanı idarə etmək haqqında icazə aldıqdan sonra vətənə qayıtdı. Bu hadisələrdən sonra bizim müəllif, demək olar ki, Şirvanşahlarla ilgili heç bir məqama toxunmur. Yalnız 1420-ci ildə (h.823) Sultan Şahruxon Azərbaycana yürüşü ilə əlaqədar olaraq Şirvanşah I Xəlilullahın onun iqamətgahına getməsindən bəhs edilmişdir.

Fəsih Xəvafinin «Mücməli Fəsihi» əsərində təkcə Şirvan tarixi ilə deyil «Şirvan» toponimi ilə bağlı məlumatlara da rast gəlirik. Məsələn, h.776- ci ildə (1374/75) Şeyx Üveysin ölümündən bəhs edərkən Fəsih onun oğlu Şeyx Həsənin də edamından danışaraq göstərir ki, Sultan Üveysi Şirvan arxasında,

Tarix və onun problemləri, № 3 2011

Şeyx Həsəni isə Dəməşqiyə binasında dəfn etmişlər (1, s. 108) Ehtimal etmək olar ki, müəllifin Şirvan arxası ifadəsi Təbriz yaxınlığındakı Pirane Şirvan adlanan yerə şamil edilmişdir (7, s.197), ona görə də bu toponim Şirvanşahlar dövlətinin ərazisinə aid deyil.

Yuxarıda qeyd olunanlardan bu nəticəyə gəlmək mümkündür ki, Elxanilər dövlətinin faktiki olaraq tənəzzülündən sonra, Elxanilərlə Qızıl Orda arasındaki müharibələrin səngiməsi nəticəsində Şirvanın iqtisadiyyatında müşahidə olunan dirçəliş qısa müddətli durğunluqlar istisna olmaqla bütün XIV – XV əsrləri əhatə etmişdir.

Şirvanının iqtisadi yüksəlişinə I İbrahim (1382-1417) uzaqgörən siyaseti nəticəsində bölgədə yaranmış siyasi sabitlik də çox mühüm təsir göstərimişdi. XIV-XV əsrlərdə Şirvan bölgəsində yaranmış iqtisadi yüksəlişi dövrün bir çox qaynaqlarının məlumatları da sənədləşdirir.

### ƏDƏBIYYAT

1. فصیح خوافی . مجله فصیحی ، جلد دوم مشهد، 1961، ص 420.
2. Зейняддин бин Щымдуллаш Гязвини . Зейл-е тарих-е гозиде . Тярьцмя , мцгяддимя, гейдляр вя эюстяриъиляр М.Д. Казымов вя В.З. Пирийевиндир. Бакы, Елм, 1990, 212 s.
3. Абдуразак Самаркандий. Матлаи сайдайн ва мажмаи баҳрайн. Фарсъадан тярьцмя, юн сюз, вя изащлар. А. Урунбаевиндир. Тошкент, «ФАН» няшриййаты, 1969 (юзбакъя), 464 s.
4. میرخوند، روضة الصفا، جلد ششم ، 1339 هجری، تهران . ص 886 .
5. Сейфеддини М.А. Монетное дело и денежное обращение в Азербайджане XII – XV вв. Книга II. XIV – XV вв. Баку, Элм, 1981, 244 s.
6. Петрушевский И.П. Государства Азербайджана в XV веке. ССИА , вып. Баку, Из – во АН Азерб. ССР, 1949 , с. 153-214.
7. حافظ ابرو، زبدة التواریخ ، مقدمه، تصحیح و تعلیقات سید کمال حاج سید جوادی- تهران : وزارت فرهنگ و ارشاد اسلامی : سازمان چاپ و انتشارات، 1380 ، ج. 3 ، ص: 600

АГАЕВА УЛЬВИЯ,  
БГУ, к. и. н.  
E-mail atoshi@mail.ru

### О ГОСУДАРСТВЕ ШИРВАНШАХОВ В XIV-XV ВВ

В статье исследуется политическая история государства Ширваншахов в конце XIV- начале XV веков на базе данных источника этого же периода «Муджмали-Фасихи» Фасиха Хавафи. Автор этого источника являясь свидетелем событий конца XIV- начала XV веков дает интересные факты из истории Ширваншахов, Чобанидов и Джелаиридов этого периода.

**AGAYEVA ULVIYE,**  
*BSU, dr.ph.*  
*E-mail atoshi@mail.ru*

## **ABOUT SHIRVANSHACHS STATE IN XIV-XV CENTURIES**

In article is researched the history of Shirvanshachs state in the end of XIV and the beginniig of XV centuries on the base of sours of this period «Mujmali Fasixi» of Fasih Khavafî. The author of this source being witness of those incidences in the end of XIV and the beginniig of XV centuries gives the interesting facts from the history of Shirvanshachs, Chobanids and Jalaireds of those period.

*Rəyçilər: dos. B.Ş.Şabiyev, t.e.d. S.A.Məmmədova*

*BDU-nun Tarix fakültəsi Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının 28 oktyabr 2011-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 02)*